

NAXÇIVANDA NOVRUZ ADƏT-ƏNƏNƏLƏRİ VƏ MİLLİ DƏYƏRLƏRİMİZ

Sədaqət NEMƏTOVA, filologiya üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Yazıçılar və Jurnalistlər birləşməsinin üzvü

Azərbaycan xalqının ən qədim bayramları içərisində Novruz bayramı öz həyatiliyi ilə daha çox seçilir, daha çox fərqlənir. Novruz bayramlar bayramı, şənliklər şənliyi, xalqın ümumi sevincidir. Bu bayram xalq bayramlarımızın bəzilərinin özü - bünövşesi, başının tacı - zirvəsidir.

Min illər boyu Novruz bayramı Azərbaycanda el şənliyi, el bayramı kimi geniş keçirilmişdir.

Bəzi tədqiqatçılar ən gözəl millimənəvi dəyərlərimizdən biri olan Novruz bayramını neçə il bundan əvvəl yarandığını söyləyirlər. Bu onu göstərir ki, Novruzun izləri Zərdüst peygəmberin dövründən əvvəl gedib çıxır. Belə qədim tarixə malik olan bu bayram böyük el şənliyi kimi Azərbaycanın hər bir bölgəsində təmtəraqla qeyd olunur.

Milli - mənəvi dəyərlərimizin ən böyük hamisi olan ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "... İndi, Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olubdur. Buna görə də xalqımız gözəl ənənələrimizi son illərdə sürətlə bərpə edərək respublikamız, xalqımız bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir".

Qədim tarixə malik olan, özündə çox qiymətli tarixi izləri qoruyub saxlayan qədim diyarımız Naxçıvanda da bu bayram lap qədim dövrlərdən keçirilir. Bu gün də bölgəmizin hər bir gülüşsində Novruz şənlikləri əsl toy - bayrama çevirilib. Bu şənliklərdə qədim adət-ənənələrə, etiqadlara ciddi əməl olunur.

Novruz bayramının baharla bağlanması çoxlu folklor nümunələrimizdə yaşamaqdadır. Çünkü baharın gelişti torpağın oyanışdır. Yada salsaq ki, ulu babalarımız tarixən maldarlıqla, əkinçiliklə məşğul olublar, onda yazın, təzə ilin - Novruzun gelişine onların daha çox sevindiklərinə şübhə yeri qalmaz.

Baharın gelişti ilə bağlı çoxlu xalq oyunları, meydan tamaşaları, adətlər icra olunardı ki, onların bir çoxu bu gün də diyarımızda yaşamaqdadır. "Kosa-kosa", "Qodu-qodu", "Qəzmədaş", "Sıçan-pişik", "Dirədöymə", "Gizlənpaç", "Gözbağışıcı", "Bənövşə-bəndə düşə", "Topaldıq", "Qayışagirmə" və s. oyular millimənəvi dəyərlərimiz kimi indi də qorunur, onların töbliği, gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

Bu bayramın rəmzlərindən biri səmənidir. Bayram ərəfəsində elə bir ev tapmaq olmaz ki, orada səməni göyərdilməsin. Səməni ilə bağlı daha bir adət səməni bişirməkdir. Ancaq asan olmadığı üçün hər adam onu bişire bilməz. Ona görə də səmənini də xüsusi səriştəsi olan qadınlar bişirərdi. Bunun üçün böyük tabaqlarda buğda töküb isladırlar. Buğda göyərər, rişələri bir - birinə yapışdırı. Sonra onu parça-parça doğrayıb əzərdilər. Onun ağ rəngli rişəsini sıxıb qablar yığardılar. Sonra ona bir qədər su qatar, ocaq qurub mis qazanlarda bir neçə gün qaynadırlar. Bışənə yaxın rəngi yavaş - yavaş qızardır. Onun içində qabıqlı qoz, findiq tökərdilər. Qonşular da bəzəkli xonça düzəldib aparardılar və "Allah qəbul eləsin" deyib həyətə düzərdilər. Qaydaya görə həyətə düzülen xonçalar evə qoyulmazdı. Belə ki, həyətdə ayaq qoymaşa yer tapılmazdı. Gecə hamı oturub gözlərdi ki, filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsa demək

qəbul olunub, əgər şirin deyilsə, deməli qəbul olmayıb.

Səməni halvası bişirmək də geniş yaxılmışdır. Bu adət indi də bir sira kəndlərimizdə, xüsusən Ordubad rayonunda yaşamaqdadır. Səməni halvası belə hazırlanır: sarımtıl rəngdə olan səməni cürcətləri maşından keçirilir, şirəsinə un əlavə edilib xəmir yoğrulur. Xəmir yağılmış mis tavaya qoyulur, yanmasın deyə zəif alov üzərində arabir çevirməklə dörd saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdən də altına azaciq yağ töküür. Axırda külcəyə xırdalanmış qoz ləpəsi, ədviiyyat (ciri, darçın, istiot, razyana və bəhməz)

vəlcədən hazırlıq işləri görər, lazımlı olan yanacaqları dağın zirvəsinə qaldırırlar. Gün batana yaxın tonqallar alovlanar, qonşu kəndlərin uşaqları da öz tonqallarını çatarlar. Bütün dağların zirvələrində ulu Dədə Qorqudun dediyi kimi, bayram, şənlik tonqalları el bayramının təntənəsindən soraq verir. Novruzda axır çərşənbə günü Naxçıvanda "İllaxır" və ya "Yeddi ləvin" adı altında bayram edilir. "İllaxır" ilin axırı, "Yeddi ləvin" isə "Yeddi növ", "Yeddi cür" deməkdir. Buna "löyü" də deyirlər. Bu bayramda bazaran hər ne alınsa yeddi növ alınmalıdır. Son çərşənbə günü nişanlı qızlara pay aparmaq adəti də diqqəti

lardan şal, papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr axşam qonşuların və yaxınlarının evlərinə şal, papaq atalar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay qoyarlar. Bayram şirniyyatı, qoz, findiq, şabalıd, alma və s. Çərşənbə günü qapı psmalar da olur. Ona görə də gorək çərşənbə axşamlarında, Novruz gündündə ağızdan pis söz çıxmaya. Qonşular ürkələrində niyyət tutub, qapılardan qulaq asarlar. Eşitdikləri ilk söz xeyrli sözdürsə demək arzusu həyata keçəcək.

Naxçıvanda bayram günləri həyət-bacları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorqan-döşəyini, pal-paltarını bayırda töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzeləndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar almır, uşaqlar bir dəsmalla, köynəklə, corabla olsa belə sevindirilir. Gənc qızlar çərşənbə axşamı qonşu evlərə gelər, əllərində bəzən iki stekan, fincan götürürler. Ancaq danışmazlar, ev sahibi onun niyyət tutduğunu bilib, o qabların birinə su tökər. Ondan sonra həmin qız danışar, niyyətinin baş tutub-tutmayacağını söylər.

Ustad Şəhriyar məşhur "Heydər-babaya salam" poemasında sanki Naxçıvandakı Novruz adətlərini qələmə alıb:

Bayram idi, gecəqusu oxurdu,
Adaxlı qız bay corabın toxurdu.
Hər kəs şalın bir bacadan soxurdu,
Ah nə gözəl qaydadır şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, məndə evdə ağladım
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaşdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salib ağladı.

Göründüyü kimi, bu milli etnoqrafik parçalar hamımıza tanışdır, doğmadır. Bu adət-ənənələr qədim dövrlərdə olduğu kimi bu gün də Azərbaycanlıların yaşadığı hər bir eldə, obada yenə də icra olunmaqdadır.

Bütün bu deyimlər onu göstərir ki, min illikləri aşib gələn milli bayramımız Novruz bütün qadağalara, yasaqlara baxmayaraq yaşamış, yaşayır və yaşayacaqdır.

Müstəqillik illərində bütün milli adət-ənənələrimiz kimi Novruz bayramımız da daha geniş miqyasda qeyd olunur. Oeyd edək ki, milli adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamaq baxımdan Naxçıvan həmişə seçilib, fərqlənir. Milli kökə və adət-ənənələrə qədim diyarımızın sakınları qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da qədim, həmişəyəşər el bayramımız Novruzu daha böyük sevincə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar.

Novruzum

Bahar gəlir, aləmə nur ələnir,
Çöllər, düzələr yaşıl dona bələnir,
Qız, gəlinlər deyib-gülüb, əylənir,
Xoş gəlibdi yurdumuza Novruzum.

Axar sudan qızlar qismət dileyir,
Buludlar da yaz yağışın cılıøyir,
Qoca nənəm xeyir-dua eyleyir,
Xoş gəlibdi yurdumuza Novruzum.

Bayram günü küsüllülər barışır,
Mərd iğidlər cəngi çalışır, yarışır,
Sevinç, şadlıq bir-birinə qarışır,
Xoş gəlibdi yurdumuza Novruzum.

Süfrələri bəzəyir göy səməni,
Yaz yağışı yuyur, çölü-çəməni,
Qızlar dərir nərgizi-bənövşəni,
Xoş gəlibdi yurdumuza Novruzum.

Sədaqət Nemətova



vurulub möhkəm qarışdırılır. Hazır halvdan iri şirniyyatlar formasında paylar düzəldilir.

Yeri gəlmışkən qeyd etmək istərdim ki, Novruzda bişirilən şirniyyatlar içərisində Ordubad paxlavasının, şəkərburasının, qozlu Ordubad durməyinin oz yeri, oz dağı-tamı var. El arasında sucuq kimi tənanan şirniyyat növü Ordubad rayonunda da-ha gözəl bişirilir. İçərisinə qoz, yaxud badam ləpəsi qoyulan bu şirniyyatlara indi Azərbaycanın müxtəlif yerlərində rast gəlmək olar.

Bağlar diyarında yaşanan Novruz adətlərindən biri də "Xan bəzəmə"dir. Xan bəzəmə" mərasimi hər il Novruz bayramı günü keçirilir. Novruzda Ordubadda üç gün dalbadal "Xan" bəzəyirlər. Bir nəfəri "Xan" seçirlər. Onu əməlli-başlı "Əsl" xan kimi geyindirirlər. Başına tac qoyular. Meydanda hündür bir taxt düzəldib "Xan"ı oturdurlar. İki nəfər balaca uşaq "Xan"ı yelpiklə yelləyir. Kim istəyir könlüllü ona nökər, qulluqcu olur.

Qız-gəlinlər, qonaqlar meydənin dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənməsi xonçalar, səmənilər düzürlər. "Xan"ım verir. Hami çalıb oynayır. Hərə öz qabiliyyətini nümayiş etdirir. Burada "Təlxək"lər də olur. Onlar "Xan"ı güldürməyə çalışırlar. "Xan" isə gərək gülməsin. Əgər gülse, onu suya basırlar, təzə "Xan" seçirlər. Meydanda bir qab qoyular. Hami ora xələt atır. Əgər "Xan" üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Çərşənbə axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qala-maq ənənəsi də var. Kəndin cavanları əv-

cəlb edir. Həmin gün xonçalar bəzənər, qoz, findiq, püstə, kişmiş, mövüç, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yiğilib nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri de aparılar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Naxçıvanın bütün bölgələrində Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir yaşamaqdadır. Ancaq bir sər rayonlarımızda, kəndlərimizdə bu adət-ənənə Novruz günü deyil, ilin son çərşənbəsi günü olur. Səhər tezən qız-gəlinlər axar su üstüne, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər. Çərşənbə günü hər evdə çoxlu yumurta boyayarlar. Həmin yumurtaları bayramçılıq kimi qonşu uşaqlarına verərlər. Çərşənbə günü kəndlərimizin çoxunda Novruz gündündə olduğu kimi plov bisirərlər. Plovun "Üz-gözünü" isə hər yerdə fərqli hazırlayırlar. Kimisi eti göy-göyərti ilə bişirib plovun yanına qoyar, kimisi də etin yanına qovrulmuş, bişirilmiş erik, almaxara, xurma, şabalıd və s. qoyar.

Çərşənbə günü həm Naxçıvan səhərində, həm də kəndlərimizdə gün batanda tonqal qalamاق, od yandırmaq adəti var. Həyətlərdə kol-koslari yiğib yandırırlar. Sonra o tonqalın üstündən tullanıb deyərlər.

Ağırlığım, uğurluğum
Bu tonqala tökülsün

Bir sıra kəndlərimizdə çərşənbə axşamı Xıdır bayramında olduğu kimi, qapı-